

Məlum olduğu kimi, elm beşəriyyətin inkişafında müüm rol oynamış, müxtəlif cəmiyyətlərdə böyük deylişliklərin elde edilmesi elmın sayesinde mümkün olmuşdur. Elm potensialı ve onanları güclü olan ölkələr dövrünün qüdrəti sırasına çıxa bilmışlar. Buna görə de Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Milli Elmlər Akademiyasının 60-ve 70 illik yubiley merasimlərindəki program xarakterli nitqlerində, imzaladığı serancam və fərmanlarında ölkəmizdə dəha irolu aparmaq üçün Akademiyanın, allı məktəb və sahə elminin, alimlərin qarşısında mesul vezifələr qoymuşdur. Bütün buntar işə bir dəha elmı cəhatdən esaslıdır. Məsul programların, layihələrin hazırlanıb tətbiq edilməsini və elm fealiyyətin qanunvericilik bazasının formalasdırılması, elm-texniki proseslərin hüquqi baxımdan tənzimlənməsi zərurətini meydana çıxarımışdır.

Bu məqsəd "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildikdən sonra elm fealiyyətinə eləqədar qanunvericilik bazasının formalasdırılması üçün çalışmalara diqqət mərkəzini getirilmiş, araşdırmaclar apanılmış və müzakirələr keçilmişdir. İlk növbədə elm fealiyyətin sahəsində ölkəmizin mövcud realşanın davamlı onanları və inkişaf perspektivlərin öyrənilərək obyektiv nticələrin çıxınması üçün ciddi seylər göstərilmişdir. "Elm haqqında" Qanun layihəsi eləqədar qurumlarla birgə geniş müzakirələrdən sonra konkret qanətənə formalasdırılmışdır. Milli Məclisin Elm və

halları şərtləndirir. Buna görə de "Elm haqqında" Qanunda ilk növbəde ideoloji bazanın zenginlaşdırılın inkişaf etdirilməsinə fikir verilmişdir. Azərbaycanda elm üzrə həyata keçirilən dövlet siyasetinin principlerine uyğun olaraq, elm fealiyyətin bütün sahələrində azərbaycanlıq baxışlarının möhkəm elmı asaslar üzrə prioritet kim qəbul edilmişdiqət markazına çəkilmisdir. Olağan sahələrinin çıxış və beyanatlarında ifade olunan və müasir dövrlərin realşanlarında doğan multikulturalizm və tolerantlıq, demografik inkişaf və migrasiya kimi məsələlərin elm asaslarının müəyyən edilmesi de-

Qanunda elmi ekspertiza, impakt faktor, istinad indeksi, elmi innovasiya, teknopoli, elmi-texnologiya parkları kimi müasir realşanlarından ifade olunmuşdur. Qanunun 33-10-cu maddəsində doktorantların təhsil haqqının və tənsilə bağlı digər xərclərin ödənilmesi üçün uzunmüddəti və güzəştli kreditlərin verilmesi və təhsil alanın emek fealiyyəti na başlıqdan sonra kredit borçlarının ödəmək hüququnun həyata keçirilməsi kimi yeni müddədə öz eksesini tapmışdır. Məlum olduğu kimi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi artıq bakaları pilleli üçün təhsil kreditlərinin verilmesi işinə başlayıb. Fikrimizcə, Təhsil Nazirliyinin bu programın məqsədönlüksəkildə həyata keçirmesi üçün artıq "Teləbə Kredit Mərkəzi" yaratması hemin sahədə real addımların atılmasına şərait yaradacaqdır. Beynəlxalq təcrübədə özüñə təsdiq etmiş təhsil kreditlərin məsesəsinin həyata keçirimesi Azərbaycanın elm və təhsil sisteminde bir çox problemlərin həllinə kömək edəcəkdir. Bu baxımdan "Elm haqqında" Qanunda ölkəmizdə doktorantura üzrə de təhsil kreditlərinin tətbiq olunmasına dair ayrıca müddə-

ELM SİYASATININ REALLIQLARI

və İMKANLARI

təhsil komitesinin üzvləri olan deputatlar, işçi qrupunun üzvlərinin və eləqədar qurumların müsul emekdaşlarının, geniş elm içtimaiyyətin feal iştirakı "Elm haqqında" Qanun layihəsinin hazırlanmasında ehemmiyyəti rol oynamışdır. Həc şübhəsiz, "Elm haqqında" Qanun layihəsi kimi müüm bir sənədin hazırlanması üçün dünya təcrübəsi də yaradıcı şəkildə öyrənilmişdir. Keçmiş Sovetlər ittifaqına daxil olmuş müstəqil respublikalarda "Elm haqqında" Qanuna dair təcrübə yəni formalasına başladığını üçün və Qərbi dövlətlərdə, elecə də inkişaf etmiş Asiya ölkələrində akademik qurumların strukturunda və funksiyalarında bir-birindən fərqli xüsusiyyətlər olduğunu gərəkli doğru inkişafə xidmət edəcək ortaq, yaxud ümumi prinsiplərin, ölkəmizdə elm inkişaf strategiyasına qüvvət verə bileyik müddədeşələrin müayyen olunmasına xüsusi diqqət yetirilmişdir. Bundan başqa, Parlament prosedürlərinə uyğun olaraq "Elm haqqında" Qanun layihəsi bir neçə dəfə Elm və təhsil komitesinin iclaslarında geniş müzakirə olunmuş, Milli Məclisin plenar iclaslarında üçüncü oxunuşundan sonra zərur eləvələr və düzülləşlər edilmişdir. Layihənin qəbul edilmesi məqsədənəyin sayılışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 9 avqust 2016-cı il tarixdə "Elm haqqında" Azərbaycan Respublikasının Qanunu təsdiq və tətbiq edilmesi barede 270-VQ nömrəli Fərمان imzalanmışdır. Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi "Elm haqqında" Qanun müstəqil dövlətünin elm siyasetinin esaslarını təsvir edir, elm fealiyyətin geniş imkanlarını nümayis etdirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin müasir inkişafına dair çağrışlılında, nitq və çıxışlarında, təqsiz və tövsiyələrində müstəqil Azərbaycanda cəmiyyətin elmı asaslar üzrə inkişaf etdirilmesi zərurətini və azərbaycanlıq ideologiyasının dəha də məhkəmənləşdirilməsinə mesul vezifə kimi irolu sürməsi elm qurumlarının, geniş manadı elm fealiyyət sahələrinin yeni isla-



Qanunda elm fealiyyətin prioritetləri sırasında xüsusi yer almışdır.

"Elm haqqında" Qanunun həyata keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fermanında Elm Tedqiqatlarının Əlaqəlendirmə Şurasının Əsasnaməsinin Nazirler Kabinetin təsdiq edilmesinə dair xüsusi maddenin öz eksesini tapması bu zərur qurumun rəolinin və funksiyalarının dəha da artırılmasına xidmət edir. Bundan sonra Elm Tedqiqatlarının Əlaqəlendirmə Şurası və ona bağlı olan elm sahələri Əlaqə Problem Şuraları daha yüksək statuslu elm fealiyyətin istiqamətləndirilməsinə, təhsil edilmesinə və proqnozlaşdırılmasına cavabdeh olacaqdır.

Elm adaların və derecelərin veniməsi qaydalarının təkmilləşdirilməsi və deqiqələşdirilməsi istiqamətində "Elm haqqında" Qanunda ehemmiyyəti müddədeşələr öz eksesini tapmışdır. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi, müxbir, xarici və fəxri üzvlüyünün elm rütbə adlandırılmasını ölkəmizdə alım adına və zəhmətinə göstərilən böyük diqqəti və qayğını özündə aks etdirir. Bununla belə, akademik adının elm rütbə hesab edilmesi bu adı daşıyan alimlərin, seçkilər organlarının müsuliyətini dəha da artırır.

Qəbul olunmuş "Elm haqqında"

nin olması hemin prosesin dəha da genişlənməsinə təkan verecekdir. Bunu belə, təhsil kreditlərinin təhsilin bütün pilleleri üzrə tətbiqini qanunlaşdırmaq üçün "Elm haqqında" Azərbaycan Respublikasının Qanununa dayislik və eləvələr edilmesinə, ya xüsusi olaraq "Təhsil kreditləri haqqında" Qanunun hazırlanıb tətbiq olunmasına ciddi ehtiyac vardır. Onu da qeyd etməyi lazımlı bilər ki, bu istiqamətde Milli Məclisde deputatlar tərəfindən irolu sürülən təsəbbüsler, hətta müəyyən ilkin layihələr de mövcudur.

"Elm haqqında" Azərbaycan Respublikasının Qanununda "Elmde innovasiya və sahibkarlıq fealiyyəti" adlanan ayrıca maddə özüne yer almışdır. Bu, elm işçilərin zamanın tələbindən irolu gelen, dünya təcrübəsi ilə səsənən yeni tipli selahiyəti və vezifələrdir. Lakin burada iqtisadi sahədəki kommersiya, sahibkarlıq fealiyyəti ilə elmdəki innovasiya və sahibkarlığı eyniləşdirmək olmaz. Ona görə de "Elm haqqında" Qanunda elm sahədəki innovasiya və sahibkarlıq fealiyyətinin mahiyyəti aydınlaşdırılmış, esas istiqamətleri və shəhət dairəsi müəyyən olunmuşdur. Qanunun 38-ci maddəsinin ayrı-ayrı bəndlərində elmdə sahibkarlığın istiqamətləndirilməsinə dair müddədeşələr və onların iqtisadi-hüquqi esasları eks etdirilmişdir. Xüsüsile Qanunun 38.6 maddəsində konkret olaraq göstərilən kimi, "elm müəssisələrde və ali təhsil müəssisələrində ölkəde rəqəbat qobiliyyəti inkişafın formalasdırılması məqsədilə innovasiya təsəbbüsleri esasında yüksək texnologiyalara esaslanan təcrübə-sınaq xarakteri, senaye müəssisələri, təsərrüfat sahələri, alternativ enerji stansiyaları, elm-informasiya, texnoloji, informasiya və ekspertiza mərkəzləri yaradıla bilər".

Qeyd etmək lazımdır ki, dünya təcrübəsində akademiyaların və universitələrin nezdində elm-innovasiya tətbiqləri senaye müəssisələri, təsərrüfat subyektləri, hətta müdafiə təhlükəsizləşdirilməsi sahələrin mövcuddur.

ELM SIYASATİNİN REALLIQLARI VƏ İMKANLARI

(Əvvəll 4-cü sahifədə)

Azerbaycan elmine de bu istiqametde müyyən təşəbbüsler olmuşdur. Belə ki, XX esrin 70-80-ci illerinde Azerbaycan Elmlar Akademiyasında fealiyyət göstərməsi təcərübə-konstruktur büröları təsərrüfat hesablı büdcədenkənər müəssisələr kimi fealiyyət göstərək elmi qurumların ve elmi işçilərin faydalı təşəbbüsünə, eləcə də elave gəlir olaraq etmələrinə şərait yaratmışdır. Keçmiş iqtisadi sistemin daglılaşması ilə əlaqadardır, lakin neft və kimya, fizika-texnika, təməyülli elmi təcərübələrinin bazası kimi elmi qurumların nezdində, böyük səməre verməsə de, təcərübə-sınaq xarakterli təsərrüfat ehemmiyyəti müyyən laboratoriyalar, ən yüksək məsələlər orqanı saxlanılmışdır. Hazırda isə Azerbaycan Milli Elmlar Akademiyasının Təcərübə Senaye Zavodunda 20-den çox mehsul istehsal olunur. Eyni zamanda, ölkəmizin ali məktəblərində müyyən klinikaların, təsərrüfat bazasının, tədris-təcərübə sahələrinin, idman-sağlıqlı müəssisənin, istirahət ocaqlarının yaradılması prosesi də mühəşədə olunur. Planlı dövlət mülkiyyatına ebaslanan, keçmiş sovet cəmiyyəthində akademiya və ya ali məktəblərə təsərrüfat hesabı ilə fealiyyət göstərən özüñümülyeləşdirilən, elave gəlir getirən müəssisələr yaratmaq selahiyəti verili bilməzdi. Bu selahiyətin olmaması, hər seyden avvel, ölkəmizin dövlət müstəqilliyi qazanmasının behindiridir. Bu nəticədə, Azerbaycan Respublikası Prezidentinin 13 dekabr 2014-cü ilə təsdiq etdiyi Azerbaycan Milli Elmlar Akademiyasının Nizamnamesində, habelə bir sira ali məktəblərinin asasnamelerində elm və təhsil qurumlarının nezdində təsərrüfat subyektlərinin yaradılmasına və fealiyyət istiqamətlərinə dair konkretnü müddələrlə özüne yer almışdır. "Elm haqqında" Azerbaycan Respublikasının Qanunu da el-

mi-tədqiqat və ali təhsil müəssisələrindən təsərrüfat-senaye subyektlərinin yaradılmasına və hüquqi cəhdən tenzimləməsinə geniş yol açır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Elm haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə 9 avqust 2016-ci il tarixli Fermanınca respublika Nazirler Kabinetinə elmi quşrumalar meşgul olmasına yol verilen sahibkarlıq fealiyyəti növlerini müəyyən etməsinə dair rəsmi təsəriqçi elmə innovasiya və sahibkarlıq mühitin inkişaf etdirilməsinə göstərilən dövlət qayğısının eməli ifadədir. Eyni zamanda, elmi işçilərin elmi ekspertiza, informasiya, innovasiya idmətin ilə meşgul olmalarına meydana açılması, habelə onların səmərələrdiciliyi təkliflərinin, ixtiralarının, patentlərinin bazara, auksiona çıxarmaq, istehsalatda tətbiq edilməsi üçün müvafiqlərə başlaqlamaq hüquq alda etməsi, ölkədə innovasiya fondlarının yaradılması həm elminin tacrübə, istehsalat mühiti və cəmiyyət quruculuğu ilə əlaqənin genişləndirilməsinə, həm də elm sahəsində çalışanların fealiyyətinin stimulasiyadırılmasına şərait yaradacaqdır. Bütün bənlər elm, təhsil və iqtisadiyyatın qarşılıqlı integrasiyasına real töhfə verə biləcəkdir.

Azərbaycan Respublikasının "Elm haqqında" Qanundan ölkənin ali təhsil tarixində ilk dəfə olaraq "Tədqiqat universiteti" statusuna malik olan ali təhsil ocaqlarının yaradılmasını nəzərdə tutulması da elmi fealiyyətin esas subyektlərindən olan ali məktəb elminin inkişafında yeni era açacaqdır. Tədqiqat universitələrinin formalasdırılması, daha daqiq deysek, "Tədqiqat universiteti" statusu qazannmış ali məktəblər vasitəsilə elmin inkişaf etdiriləməsi ölkəmizdə elm sahəsinə sağlam rəqəbat mühitinin yaranmasına, son nəticədə elmin daha süreylə inkişaf etdirilməsinə tekan verəcəkdir. Bu, elmətəhsilin əlaqələndirilməsi baxımından da əhəmiyyətli addım olacaqdır. Ölkəmizin dövlət

büdcəsinin imkanlarına uyğun olaraq "Tədqiqat Universiteti" statusu qazanmış ali təhsil ocaqlarında elmi işçilərin emeyin stımlaşdırılması; ali məktəb elminin maliyyələşdiriləməsi baxımından da yeni stımul yaradacaqdır. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Elm haqqında" Qanunun tətbiqi haqqındakı Fərmanında elmi potensialı güclü olan ali təhsil müəssisələrinin "Tədqiqat Universiteti" statusunun verilməsi üçün konkret tələblərin müəyyən edilməsinə dair verdiyi tapşırıqlar ölkəmizdə həmin ideyənin həyata keçirilməsine işq salır.

Elmi işçilərin fealiyyətinin stımlaşdırılması baxımından da "Elm haqqında" Qanundan mühüm müdafiələr vardır. Qanunun "Elmi fealiyyətin iqtisadiyyat" adlanan VI fəsil və "Elmi işçilərin sosial müdafiəsi ve elmi fealiyyətin stımlaşdırılması" maddəsində bütünlükde alim emeyinin dəyerləndirilməsi və reğəbtləndirilməsinə həsr edilmişdir. "Elm haqqında" Qanunda elmi fealiyyətin, alim zəhmətinin maliyyələşdiriləməsi menbələri, vəsitiyələr və yolları göstərilmiş və hüquq cəhatindən asaslaşdırılmışdır. Bu maddələrdə elmi fealiyyətin programları və qrantlar üzrə, sahibkarlıq və innovasiya, habelə ekspertiza, informasiya idarəmətlərinə görə maliyyələşdiriləməsi, eyni zamanda, elmi adlara və elmi derecelərə görə maliyyələşdirilmə tədbirlərin nəzərdə tutulur. Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fermanının 1.1.6-cı maddəsindəki elmi və elmi-pedaqoji fəaliyyət sahəsində çalısan elmi derecesi və elmi adı olan şəxslərin vəzifə maaşlarında elmi derecelərə və elmi adlara görə eləlavaların məbləğinin müəyyən edilməsinə dair müdəddələr dövlətimizin elmin və alim emeyinin, milli ziyyətlığının inkisafına göstərdiyi növbəti qayğıni aydın suradə nəzərə çarpdırır. Dərin minnetdarlıq hissisi ilə demek ləzimdir ki, Azərbaycan Respublikasının elmi və elmi-pedaqoji işləti-

rin emeyinin qiymetiindirilmesi
baximindan arcidol dövlət siyä-
səli heyata keçirilir. Hetta
dünyada iqtisadi böhranların
şəhər verdilə ilerde da ölkəmizde
səlamlımların, müslümlümlərin, məd-
əniyyət işçilərinin maşşalarının
tərtibləndirilməsi haqqında Prezident
şəxşən kamyanızın imzalanmış və
heyata keçirilmişdir. "Elm haq-
qında" Qanuna dair Prezident
Fermanında bu istiqamətdə öz
eksinə tapmış müdafiələr həmin
şəxşin davamı və bir proses ol-
masının daha bir barlıq nümu-
nesidir.

Ümumiyyətlə, "Elm haqqında" Azərbaycan Respublikasının Qanunu ölkəmizdə müasir elmi məektebərin yaradılmasına, yeni elmi nəsillərin formalaşdırılması və inkişafına, ən əlqəsiz, isə camiliyət quruculuğunun bütün sahələrində elm faktorunun hərəkətliçisi amillərdən bire birinə çəvirləşmesinə, bir sözü, müstəqil dövlətimizin elm siyasetinin heyata keçirilməsinə qədim üfüklər açır.

"Elm haqqında" Azərbaycan Respublikasının Qanunun qəbul edilməsindən, ölkəmizdə elmi işçilərə, alim emayına, milli ziyalılıqları göstərən böyük diqqət və qayğıya görə ölkəmizin Prezidenti İlham Əliyevə genis elmi icmatalıyyatın dərin minnətdəliliyi qazandırıma özüme borc hesab edirəm. Əmin etmək istəyim ki, Azərbaycan alimləri "Elm haqqında" Qanunundan iörlü gelən vezifələrini uğurla heyata keçirmək üçün var qılvalarını sefərbar edəcəklər. Alimlərimiz, ziyalılarımız, elmi-pedaqozi sahənən eməkdaşları ölkəmizdə dövlət sahəviyyasında yaradılmış möhkəm icmatalı-siyasi sabitlik və hərtərli dinamik inkişaf mühiti şəraitində elm sahəsində yeni və müümüy nüaliyyətlər qazanmağa, müsteqil Azərbaycan dövlətinin daha da inkişaf etdirilərək möhkəmləndirilməsinə zeza və ömrü həsr etməyi böyük amal və şəraf işi hesab edirir.

növbəti qayğını aydın surətdə
nəzərə çarpdırır. Derin minnet-
darlıq hissi ilə demək lazımdır
ki, Azərbaycan Respublikasında
olmaları və olmaları nəzərdən
indirəcək.

*İsa Habibbəyli
akademik, AMEA-nın
vitse-prezidenti, Milli
Məclisin Elm və təhsil
komitəsinin sədri*